

Hörmətli Ədalət müəllim!

Mən 1989-1992-ci illərdə indiki ali məktəbə rəhbərlik etmişəm. Bu, bəlkə də onun zəngin tarixində ən çətin, ağırlı dövr idi. **Məlum olduğu kimi**, ittifaq hökumətinin qərarı ilə institut N.A. Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı kimi fəaliyyətə başladı. Əlbətdə ki, ölkənin ən populyar ali məktəblərinin birinin müstəqilliyinin itirilməsi Azərbaycan ictimaiyyətin **tamamilə anladıla bilən narazılığına səbəb olmuşdur. Respublika rəhbərliyi mənim qabağında konkret vəzifələr qoymuşdu, onların həlli institutunun itirilmiş mövqeləri və statusunu geri qaytarmağa imkan verərdi.**

Doğma kollektivə qayıtdığım ilk günlərdən bu istiqamətdə aktiv işlər başlandı. Tədris və elmi proseslər köklü surətdə yenidən quruldu, professor-müəllim heyəti keyfiyyətə yeniləndi və təkmilləşdirildi. Əsas səylər təhsil səviyyəsinin və tədqiqatların səmərəliliyinin, bu qurumun ölkədə nüfuzunun artırılmasına yönəldilmişdir. Bir sözlə, kollektiv çox çəkilən sınaqlara layiqincə tab gətirdi. Bunu həm aparıcı institutunun, həm də müvafiq ittifaq nazirliyinin xüsusi komisiyaları tərəfindən aparılan kompleks yoxlamalar təsdiqlədi.

Səmərəli fəaliyyətimiz nəticəsində 1991-ci ildə institut yenidən müstəqilliyini bərpa etdi və Azərbaycan Dövlət İqtisad İnstitutu təşkil edildi. Rəhbərliyinin arsenalında bu ali mktəbinin fəaliyyətinin tədrisən innovativ yoluna qoymaq üçün böyük planlar, maraqlı fikirlər və perspektivli istiqamətlər var idi. Lakin respublikada Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi planlaşdırılmış oriyentirləri məntiqi sona çatdırmağa imkan vermədi və institutun keçmiş adını geri qaytarmış möhkəm komanda onu tərk etmək məcburiyyətində qaldı.

İndi mən **layiqli istirahətdəyəm**, amma buna baxmayaraq kollektivlə əlaqəni itirmirəm və adətən UNEC adlanan, Azərbaycan Dövlət İqtisad Universitetində tətbiq olunan yenilikləri diqqətlə izləyirəm.

Etiraf etmək lazımdır ki, son bir neçə ildə kəskin irəliləmələr müşahidə olunmuşdur. Universitetin maddi-texniki bazası xeyli möhkəmləndirildi. Həm bakalavr, həm də magistratura səviyyələrində tədris prosesində əsaslı bir təkmilləşdirmə baş vermişdir.

Əsaslandırılmış struktur dəyişikliklər edildi, yeni fakültə və kafedralar yaradıldı, müasir ixtisaslar tətbiq olundu və zamana uyğun tədris proqramları hazırlandı. **Vaxtında** təhsil prosesinin rəqəmsallaşdırılmasına və tələbələr üçün distant təhsilin sahmana salmasına **diqqət yetirildi**. Məhz belə bir uzaqgörən siyasət koronavirus pandemiyası şəraitində heç bir çətinlik çəkmədən işləmək üçün adaptasiya olmasına imkan verdi.

Universitetin qabaqcıl xarici təhsil müəssisələri ilə beynəlxalq əməkdaşlığı genişlənmişdir. Xüsusilə ikili diplom və xarici dildə tədris təcrübəsindən məmnunam. Hər il sanballı beynəlxalq **elmi-praktik** forumlar keçirilir. Dərsliklərin və tədris vəsaitlərinin hazırlanması, kitabxananın və mədəniyyət mərkəzinin işi yaxşı təşkil edilmişdir. Universitet əməkdaşları nüfuzlu beynəlxalq elmi nəşrlərdə daha tez-tez dərc etməyə başladılar. UNEC təhsil müəssisələrinin dünya reytinglərində kifayət qədər yüksək qiymətləndirilir, bu da, öz növbəsində, bura xarici tələbələrin böyük bir kontingentini cəlb edir.

Doğma kollektivimin qazandığı uğurları **uzun uzun** sadalaya bilərdim. Ümumiyyətlə, yekunlaşdırmaq istərdim ki, hazırda universitet sürətlə postsovet məkanında aparıcı universitetlərdən birinə çevrilib və həm ümumi təhsil mühitində, həm də abituriyentlər arasında yüksək nüfuzlu ad qazanmışdır.

Ümid edirəm, hətta əminəm ki, belə bir dərrakəli, mütərəqqi bir yanaşma ilə UNEC məzunlarının maraqlı bir həyatı və perspektivli bir gələcəyi olacaqdır.

Universitetin 90 illik yubileyi münasibətilə Azərbaycanda təhsil prosesinin inkişafında yeni zirvələrə çatmaq arzusu ilə səmimi təbriklərimi qəbul edin.

***İqtisad elmləri doktoru, professor,
Əməkdar elm xadimi
Ələsgərov Fuad Nəsrulla oğlu***